

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

Allah Kölə Yusifi İzzətləndirir



Müəllif: Edward Hughes

İllüstrasiya edən: M. Maillot; Lazarus

Uyğunlaşdırən: M. Maillot; Sarah S.

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children
www.M1914.org

©2017 Bible for Children, Inc.


Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın
surətini çıxarda bilmək hüququna maliksiniz.



Yusif öz keçmiş
ağası Potifar tərəfindən
yanlış olaraq zindana
atılmışdı. Yusif
zindanda
itaətli və
faydalı idi.



Baş nəzarətçi
zindandakı bütün işləri
Yusifə həvalə etmişdi.
Allah Yusiflə idi,
buna görə də,
zindan hər
bir kəs üçün
daha yaxşı
yer oldu.




Padşahın çörəkçisi və
saqisi zindanda idilər.
Bir gün Yusif onlardan

soruşdu:

“Siz
nə
üçün

kədərlisiniz?”


Həyəcan içində olan ...



...adamlar cavab verdilər:
“Heç kim yuxumuzun
mənasını bizə yoza bilmir”.

Yusif
cavab
verdi:
“Allah

bilər! Yuxunu
məne danışın”.



Yusif saqiyə dedi: “Yuxunun yozması o deməkdir ki, üç gündən sonra padşah

Firon səni yüksəldəcək. Məni xatırla və Firon dan məni azad etməsini xahiş et”.




Çörəkçinin yuxusu pis idi. Yusif dedi:
“Üç gündən sonra sən öləcəksən”.

Yuxuların hər
ikisi həyata
keçdi.



Lakin saqi bir gn Fironun
yuxudan tlaş iind
oyanan vaxta
qdr Yusifi
unutdu.




Firon
ucadan
dedi: “Mn yuxu
grmşm”.



Onun mdrik adamlarının
heç biru yuxunu yoza bilmdi.

Sonra saqi
zindandakı



Yusifi xatırladı.
Firona onun
haqqında danışdı.



Firon dərhal Yusif üçün adam göndərirdi. Yusif padşaha dedi:
“Sənin yuxun Allahdan bir xəbərdir.



Misirdə yeddi il
bolluq olacaq, sonra
yeddi il dəhşətli aclıq olacaq”.



Yusif Firona məsləhət
gördü: “İndi yeddi
bolluq ilində anbarları
doldurmağı
planlaşdırın,
yoxsa aclıq
ilində
insanlar
acından
öləcək”.



Firon elan etdi:
“Allah s ninl dir.
S n Misirin
baŖcısı
olacaqsan,
ancaq
m nd n
sonra
ikinci
olaraq”.



Yeddi illik bolluq gəldi. Sonra
yeddi illik aclıq gəldi. Müdriklilə nəhəng
anbarlarda saxlanan ərzaq Misirdən
başqa hər yerdə az idi.



Yusifin d  uzaq v t ni, Yaqubun ailəsi aclıq i ində idi.



Dünyanın hər yerindən insanlar taxıl almaq üçün Misirə gedirdilər.




Yaqub oğullarına əmr etdi: “Siz də
getməlisiniz, yoxsa biz aclıqdan
öləcəyik”.

Misirə
çatanda
oğulları
ərzaq almağa



hazırlaşdılar.



Yaqubun oğulları Misirin başçısı olan, alicənab bir adamın önündə baş əydilər. Onlar qardaşları Yusifi tanımadılar.



Amma Yusif onları
tanıdı. Yusif öz yeniyetməlik
yuxularını xatırladı. Allah
onu qardaşları üzərində
yüksəltmişdi.



Yusif çox müdrik adam
idi. O sərt danışdı və öz
qardaşı Şimeonu girov
saxladı.



O əmr etdi: “Yemək götürün,
evə gedin və balaca qardaşınızla
qayıdın. Onda mən
sizin casus
olmadığınızı
biləcəyəm”.



Qardaşlar fikirləşdilər ki, yəqin
Allah onları uzun illər
əvvəl Yusifi kölə kimi
satdıqlarına
görə

cəzalandırır.



Yaqub və onun qardaşları çaşqınlıq içində idilər. “Bizim pullarımız taxılın içində geri qaytarılıb. Başçı da dedi ki, biz Binyamini gətirməliyik”.



Yaqub Binyaminin getməsinə izin vermədi. Lakin tezliklə ərzaq tükəndi. Qardaşlar yenidən Misirə getməli idilər.

Binyamin də onlarla getdi.



Yusif Binyamini görəndə qulluqçularına böyük bir ziyafət hazırlamalarını əmr etdi. Qardaşlar da dəvət olundular. Yusif soruşdu: “Atanız hələ sağ-salamatdır?” Bəlkə o, bütün ailəsini birlikdə buraya necə gətirməyi fikirləşirdi?



Yusif h m inin qardaşlarının
uzun ill r  vv l etdikləri
g nahlarına g r 
h qiq t n peşman
olub-olmadıklarını
bilm k ist yirdi.

Ziyaf td n sonra
o, onları oğurluqda
ittiham etdi.



Yusif dedi: “Sizi
cəzalandırmaq üçün
mən Binyamini kölə
kimi saxlayacağam”.

Yəhuda yalvararaq
dedi: “Ağam, onun
əvəzinə məni götür”.

Yusif bildi ki, onu
satmağı məsləhət
gören Yəhuda
həqiqətən dəyişmişdi.



Ailəsinə olan sevgisini artıq
gizlədə bilməyərək,

Yusif bütün
Misirliləri
otaqdan
çıxartdı.

Sonra

o hönkürtü
ilə ağlamağa
başladı.



“Mən sizin Misirə satdığınız
qardaşınız Yusifəm”.

Çaşıb qalmış
və qorxu
içində olan
qardaşlar
heç bir şey

demədilər.



Yusif qardaşlarını
ruhlandırdı.

“Allah mənə
Misirdə ağa etdi ki,
bu aclıq vaxtı sizin
həyatlarınızı xilas

edə bilim.



Gedin və atamı gətirin.

Mən sizin
qayğınıza
qalacağam”.



Yaqub və Yusif yenidən Misirdə

qovuşdular və
bütün ailə sülh
və bolluq içində
orada yaşadı.



Allah K l  Yusifi  zz tl ndirir

Allahın S z , M q dd s Kitabdan
olan bir hekay dir

Yaradılış 39-45

“K lamının a ıqlanması nur sa ır”.

M zmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət
olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və
mənim günahlarıma görə ölmək üçün insan oldun
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki,
mən indi yeni həyata malik ola və bir gün Səninlə
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün
Allahla danış! Yəhya 3:16**

